

BÖYÜK MÜTƏFƏKKİR TEYMUR BƏY BAYRAMƏLIBƏYOV



Teymur bəy Bayraməlibəyov Azərbaycanın böyük mütəfəkkirlərindən biri sayılır. Çoxşaxəli fəaliyyəti olan Teymur bəy Bayraməlibəyov məktəbsünas, pedaqoq, tarixçi, etnoqraf, folklorçu, həkim, jurnalist kimi tarixdə iz buraxmışdır.

Teymur bəy Məmmədbəy oğlu Bayraməlibəyov 22 avqust 1862-ci ildə Lənkəran qəzasının Yeddiyomaq kəndində, indiki bölgüyə əsasən Masallı rayonunun Birinci Yeddiyomaq kəndində anadan olmuşdur. İlk təhsilini Qızılıağac, sonra isə Yeddiyomaq kəndindəki molla məktəbində almışdır. Mollaxanani bitirdikdən sonra Lənkəran şəhərindəki üçillik iki sinifli rus məktəbində oxumuşdur. 1875-ci ildə rus məktəbini müvəffəqiyyətlə bitirib Tiflis şəhərinə getmiş, orada tibb məktəbinə daxil olmuşdur. 1879-cu ildə tibb təhsilini başa vuran Teymur bəy Bayraməlibəyov Qori (Gürcüstanda şəhər) Müəllimlər Seminariyasının yenicə açılmış Azərbaycan (Türk) şöbəsinə daxil olur. O, seminariyada təhsil alan ilk üç azərbaycanlı tələbədən biri idi.

Teymur bəy Bayraməlibəyov 1881-ci ildə seminariyanı bitirərək Lənkəran şəhər rus məktəbinə rus dili və hesab müəllimi təyin olunur, Lənkəran şəhər rus məktəbində (1881-1908), "Behcət" (1908-1909), "Ziya" (1909-1917) məktəblərində, Bakıda 67 sayılı orta məktəbdə (1920-1929) rus dili müəllimi işləmiş, 1929-cu ildə təqaüdə çıxmışdır.

Teymur bəy Bayraməlibəyovun fəaliyyəti tək müəllimliklə yekunlaşmamış, eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi folklorçu, etnoqraf, tarixçi, jurnalist kimi də ad qazanmışdır. O, Azərbaycanın ilk folklorşunaslarından biri kimi Azərbaycan, Türk, talyş, gürcü və İran əfsanə və nağıllarını toplamış və bu materialların müəyyən hissəsini rus dilinə tərcümə edərək mətbudada dərc etmişdir. Heç də təsadüfi deyildir ki, professor A.V. Baqrənin redaktəsi ilə 1930-cu ildə çap olunmuş "Azərbaycan folkloru" məcmüsündə Teymur bəy Bayraməlibəyovun topladığı 23 əfsanə də verilmişdir.

"Lənkəran keçmişdə" əsəri (əlyazma) Talyşin etnoqrafiyasına dair ilk tədqiqat əsərlərindən sayılır. Əsərdə "Lənkəran adının yaranması haqqında", "Talyşlar və onların əcdadları", "Talyşların dili", "Talyşların dini inamları", "Talyşların xarakteri", "Talyşda dindarlıq", "Talyş lətifələri", "Talyşların evlənməsi və valideyinləri ilə münasibətləri", "Talyş qızı – ana kimi" və digər fəsillər yer almışdır.

Əlyazma şəklində olan "Talyş ölkəsi keçmişdə və indi", "Talyş xanlığının tarixi" (1885) əsərləri, "Bəlləbur qalası" və tarixi mövzu-

da yazdığı digər məqalələrlə Talyşin salnaməsini ilk yazanlardan biri olmuşdur.

Teymur bəy Bayraməlibəyov bir jurnalist kimi də tanınmış, "Kaspi" qəzetiinin bölgə müxbiri olmuş, "Kaspi", "Baku", "Rıbnoye delo", "Tiflisskiy listok" və "Sbornik dlya opisanii mestnosti plemen Kavkaza" jurnal və qəzetiindrəndə rus dilində məqalələri dərc edilmişdir.

Akademik N.Y. Marr "Talışlar" kitabını (rusca, 1922), professor B. Miller isə "Talış mətnləri" toplusunu (rusca, 1930) yazarkən Teymur bəy Bayraməlibəyovun çap olunmuş məqalələrindən istifadə etmişlər.

Teymur bəy Bayraməlibəyov həmçinin Lənkəran Şəhər Dumasının üzvü, Müsavat Partiyasının Lənkəran Təşkilatının sədri olmuş, Lənkəran qəzasında denikinçilərin həyata keçirtdikləri qırğıın və talanlarına son qoymaq məqsədile Bakıya, ingilis generalı Tomsonla görüşə göndərilən Lənkəran nümayəndə heyətinə rəhbərlik etmişdir. 1918-ci il dekabrın 28-də baş tutan görüşdə denikinçilərin qəzadan qovulması və qəzanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini xahiş etmişdir. Teymur bəy Bayraməlibəyov eyni zamanda böyük bir ailə başçısı olmuşdur. O, 1896-ci ildə Masallıdan olan Şirin xanım Abdulla bəy qızı Talışxanova ilə evlənmiş, ondan doqquz övladı dünyaya gəlmüşdir. Kürəkəni Qarabağın Tuğ kəndindən olan Cavad bəy Məlik-Yeganov (1918-1920-ci illərdə Lənkəran qəzasının general-qubernatoru olmuşdur) və qızı Məryəm xanım Bayraməlibəyovanın (Lənkərandə "Ünas" qız məktəbini açmışdır) represiyaya uğraması xəbərindən həyəcanlanan Teymur bəy Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də qəflətən vəfat etmiş və Bakıda dəfn olunmuşdur.

Teymur bəy Bayraməlibəyov haqqında bir çox kitablarda məlumat verilmiş, ayrı-ayrı müəlliflər tərəfindən haqqında məqalələr yazılmış, "Talış xanlığının tarixi" əsəri (əlyazma) və "Bəlləbur qalası" məqaləsi "Lənkəran xanlığı Birinci Rusiya-İran müharibəsi dövründə" kitabına (İradə Məmmədova. B., 2007) daxil edilmiş, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtibciliyi altında AMEA-nın Əlyazmalar İnstitutu tərəfindən Teymur bəy Bayraməlibəyovun Seçilmiş əsərləri çap olunmuş (rus dilində, B., 2012), Yədulla Ağazadə "Teymur bəy Bayraməlibəyovun folklorşunaslıq fəaliyyəti" mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş (1997, hazırda filologiya elmləri doktoru, professordur) və haqqında

"Qəhrəmanlıqla bərabər ziyalılıq" (1999), "Teymur bəy Bayraməlibəyov və folklor" (2003) kitablarını yazmışdır.

Teymur bəy Bayraməlibəyovun xatirəsi əbədiləşdirilmiş, Lənkəran və Masallı şəhərlərinin küçələrindən birinə, Lənkəran şəhər 2 sayılı və Masallı rayonunun Birinci Yeddiyomaq kənd tam orta məktəblərinə adı verilmişdir.

Ildırım Şükürzadə

Lənkəran rayonunun

Hayzava kənd tam orta məktəbi

nin tarix müəllimi,

Bələdiyyə və AJB-in üzvü